



- Nəinki ata, onlara yaxın dost, sirdəş olmuşam. Elə anlar olub ki, onların fikirlərindən yararlanmışam. Məsləhətçim oğlanlarımlı olub. Bəzi məqamlarda böyük oğlumun məsləhətini dirləmişəm. Onun dediyi yolla qazanmışdım. Baxmayaraq yaşıları məndən azdır, ancaq həyatə baxış, dünhyagörüşü baxımından üstünlükleri var. Övladlarımıza hər zaman bir şəxsiyyət kimi yanaşmışam və lazımlı olduqda onlardan məsləhət almaqdan, sözlərini dinləməkdən çəkinməmişəm.

**- Öğlanlarınızın hansı sizə daha çox oxşayır?**

- Xarici görkəmə böyük, daxilən isə kiçik oğlum məne çox oxşayır.

**- Övladlarınızla siz tamam fərqli mühitlərdə böyümüşünüz. Yəqin ki, bu, xasiyyət baxımından daha çox hiss olunar.**

- Həm kənd, həm də şəhər mühitini görmüşəm. Mən kolxozçu ailəsində anadan olmuşam. Fərqli cəmiyyət, fərqli mühitlər içərisində böyümüşəm. Uşaqlığımız qoyun otarmaqla, ot biçməklə, dağlara köç etməklə keçib. Uşaq yaşlarından eməye alışmışdıq. Evə qonaq gələndə heç kim ortlıqda görünməzdii. Qonaq oturub yeyib-icidkən sonra süfrəyə gəldik. Ancaq şəhər mühitini bir qədər fərqlidir. Hər yerin bir mühiti var və buna uyğunlaşmaq lazımdır. İndiki uşaqlar bizim uşaqlıqda çəkdiyimiz əziziyətə qatlaşa bilmezler. Təsəvvür edin ki, günün istisinde dağlarda herərat daha çox olur. Şəhər saat 7-dən axşam saat 9-a qədər yaylaqda olurdug. Biz bu çətinlik altında döyümlülüyü və idarəetimizi öyrəndik. Bu işlərin içerisinde dərslerimizi de çox yaxşı oxuyurduk. Səliqəli olmağa çalışırdıq, ayaqqabımızı təmizləyir, yeri gələndə köynəklərimizi ütüleyirdik. Gündəlik həyatımızda, dərslerimizdə nizam-intizamlı olmağa çalışırdıq. Belə çətin şərtlər altında böyümüşük. Bəzən deyirlər ki, məktəblərde uşaqları yorurlar. İndiki uşaqların işi ancaq oxumaqdır. Biz o dövrde

ali təhsil almağımız üçün çalışırdı və isteyirdi ki, biz oxuyaq. Kiçik yaşlarında atam dünyasını dəyişdikdən sonra baba-mın yanında böyüdüm. Ona görə babamla yoldaşlığım çox olub. Babam mənim üçün əsl ailə başçısı nümunəsi idi. O, uzaqdan gələndə, özümüzü yığışdırırdıq və nizam-intizam qaydalarına riyat edirdik. Bu nizam-intizam, ciddilik hələ də bizim nəslimizdə davam edir.

**- Öğlanlarınızın biri Moldovada, digeri isə Qərbi Azərbaycanda doğulub. Harada olursa-olsun, doğuldugu torpaq hər zaman insanın özüne çəkir. Bu baxımdan, övladlarınızın arasında hər hansı bir fərqlilik var mı?**

- Bir azərbaycanlılığı və heç zaman bunu unutmamışq. 18 il Qərbi Azərbaycanda, 18 il də Moldovada yaşamışam. Ancaq öz soykökü, torpağıma, vətənimə bağlı olmuşam. Övladlarım da mənim kimi. Hərda yaşamağımızdan asılı olmayıaraq, hər zaman evimizdə azərbaycanlı ideyə, mili-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz hökm sürüb. Mən Moldovada yaşayanda, "Azərbaycan adət və ənənələri mərkəzi" adlı bir Azərbaycan cəmiyyəti yaratdıq. Özüm de orada müəllim olaraq çalışırdım. Orada azərbaycanlı uşaqlara Azərbaycan dilləri deyirdim. Ulu öndərimiz Heydər Əliyev demişəm, "fəxr edirəm ki, azərbaycanlıyam".

**- Nə üçün öğlanlarınızın sizin sənətinizi davam etdirməyini istəmediniz?**

- Onlar serbest seçim etdilər, seçimlərime müdaxile etmədim. Böyük oğlum bank sistemində, kiçik oğlum isə ASAN xidmətdə çalışır.

**- Baba olduğundan sonra həyatınızda nələr dəyişdi?**

- Onlar həyatına yeni bir rəng qatdır. Bir atanın görmək istədiyi ən ali duyğulardan biri də baba olmaqdır. Mən bu hissi onlarda daddım.

**- Nəvər daha şirindi, yoxsa övlad?**

- Mənim üçün her ikisi şirindir. Atalar həmişə deyir ki, dövlətdə dəvə, övladla nəvə. Mənim qız övladım olmayıb. İlk qız nəvəm Şəms mənim üçün qız övladının həsrətini doldurub. Şəms bu il birinci sinfə gedəcək. Böyük oğlumun bir qızı, bir oğlu, kiçik oğlum isə bir oğlu var. Nəvələrimin hamisə dini adlar qoymuşq. Nəvələrimin üçü də mənim üçün əzizdir və onların yerini heç nə doldura bilmez.

**- Nəvələrinizə zaman ayıra bilirsiniz?**

- Bacardığım qədər onlara zaman keçirməyə çalışısam da, işlərimin çoxluğundan o qədər de çox zaman keçirə bilmirəm. Buna baxmayaraq, bizi bir-birimizə bağlı bir ailəyik. Buzim aila dəyərləri hər şeydən önemlidir. İnsanın həyatının xoşbəxtliyi ilk növbədə ailədən başlayır. Torpaq, ailə və peşəni sevdikdən sonra insanın həyatında her şey öz axarında gedir.

**- Sizcə, cəmiyyətə yararlı övlad yetiştirmək üçün hansı metoddan istifadə etmək daha faydalı olardı?**

- Men metodist deyiləm. Buzim çox gözəl adət-ənənələrimiz, dədə-baba qaydalarımız var. Hər şey ilk növbədə oradan başlayır. Ailə bütün başlangıcların təməlidir. Ailə başçısı nə qədər ciddi olarsa, ailəni də öz qanunları ilə idarə edəcək. Atalarımızın bizi misalı var: "Doğru yol gedən yorulmaz". Hər bir doğulan gənc cəmiyyətimiz üçün lazımdır. Ailə başçısı öz üzərinə düşən öhdəliyi ləyiqincə yerine yetirməlidir.

**- Sizin yetişdirdiyiniz övladlarınız bu gün öz ailərinin başçılarıdır. Onların ailələrinin idarə edilməsində öz metodikanızı hiss edirsinizmi?**

- Əlbəttə, oğlanlarımda onlara aşılığım tərbiyəni öz övladlarına ötürürəm. Mən onlarda çox razıyam. Mənim qızım olmayıb, ancaq gəlinlərim Sevinc və Sona qızımı evez edir.

**- Hansını daha çox istəyirsiniz?**

- Hər ikisini.

**- Bəs hansı sizi daha çox istəyir?**

- İkişə də xətrimi çox istəyir. Onların hər ikisi mənim üçün doğmadır. Men onlara gəlin kimi deyil, qızım kimi baxıram.

**- Jurnalıtlarla işləmək daha yorucudur, yoxsa övlad böyütmək?**

- Her birinin mənim üçün ayrı yeri var. Çalışdıqım media nümayəndələri ilə yaxşı münasibət saxlamağa çalışıram. 2002-ci ildə jurnalistikaya gəlmışəm. O ildən etibarən heç bir media nümayəndələrinə fərqli qoymamışam. Bu sahədə çox çətinliklərə üzləşmişəm. Ancaq çalışmışam ki, yaranan an-



bütün bu işlərlə bərabər, eyni zamanda dərslerimizi də yaxşı oxuyurdug.

**- Həmin o nizam-intizamın bu gün sizin işlərinizdə köməyi dəyişir?**

- Həyat dərsimi rəhmetlik babamdan almışam. Səher saat 5-də durub gecə saat 12-yə qədər işləyirdi. O bize aqsaqqal yanında özünü necə aparmaq lazımlı olduğunu, böyüye hörməti, cəmiyyət içərisində davranışın qaydalarını izah edirdi. Babam deyirdi ki, seni ağlada-nın yanında otur, amma güldürənin yanında oturma. O zaman uşaq idim, ancaq babamın o sözlərini yaxşı xatırlayıram. Bir dəfə çox kiçik idim. Oturub masa arxa-sında yemək yeyəndə ayaqlarımı yellədirdim. Babam sobanın maşasını götürüb, ayaqlarımı vuraraq dedi ki, yemək yeyərkən düz oturmaq lazımdır, ayaqlarını yel-lətmək olmaz. Bu günə qədər o maşanı unutmuram və hər dəfə masada oturanda, o maşa gözümün qabığına gelir. Yəni babam ailədə elə nizam-intizam yaratmışdı.

**- O nizam-intizamı öz ailəinizdə tətbiq edə bilirsinizmi? Yoxsa övladlarınıza azadlıq, sərbəstlik vermisiniz?**

- Hər şey ocaqdan başlayır. Onlar ailədə necə gö-rübərsə, elə də mənimseyiblər. Mən de babamdan elə görmüşəm. Ailə tərbiyəsi genden gelir.

**- Siz ancaq babanızdan sitatlar getirirsiniz, atanınızdan danışmırınzı?**

- Atam bütün günü işləyirdi. Çalışdıq ki, onun gö-zünə görünmeyək. Ciddi, sərt reftarının altında üreyi yumşaq bir adam vardi. Cəmi beşinci sinfə qədər təhsil almaq imkanı olmuşdu. Birdən-birə ona bir istedad gəlmışdı, şeirlər ya-zırdı. O, ali təhsil ala bilməmişdi, buna baxmayaraq, bizim



laşılماğlığı ortadan qaldıraq. Ele media nümayəndələri var ki, bizi düzgün anlamayıb. Dəvət edib səhəbət etmişik, izah etmişəm və səhəbət əsnasında hər şeyə çözüm tapmışıq. Bu iş çox məsul bir işdir.

## "Bizim üçün ailə dəyərləri hər şeydən önemlidir"

Tanrıverdi Mustafayev: Lazımlı olduqda, övladlarımıdan məsləhət almışam, sözlərini dinləyib uğur qazanmışam

### Xeyalə RƏİS

**O**nun həyatının əsas anlamı, yaşam qayesi övladlarıdır. Çünkü yalnız onların əhatəsində özünü rahat, güvenli və daha güclü hiss edir. Övladları ilə fəxr edir, onlarla nəfəs alır. Ata olmanın şirinliyini dadarkən həyat ona sürprizlər etməyə davam edib, bu dəfə baba statusu qazanıb. Qız övladı olmayıb, bu nisgilin yerini isə ilk qız nəvəsi Şəms doldurub. Hər nə qədər "iki gəlinimin ikisi də mənim qızımdır" desə də, Şəmsdən danışanda, gözlərindəki o parıltını duymamaq mümkün deyil.

Övladlarından bəhs edəndə, üzünə xırda bir təbəsüm qonur, fərehle danışır. Sənki qoca bir cinarı ayaqda saxlayan məhz onun pöhrələnən budaqları imiş kimi, onu bu qədər güclü edən, ayaqda dayanmağının səbəbkərədə o budaqlardır.

Müsahibimiz media nümayəndələrinin dostu, "Azərişq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir. Tanrıverdi müəllimi her zaman işi problemi yaşayanda axtarsaq da, bu dəfə missiyamız fərqli idi. Onu sizlərə bir atə və bir baba kimi daha yaxından tanıtmağa çalışacaqıq. Tanrıverdi müəllimin iki oğlu və üç nəvəsi var. Kiçik oğlu Muhəmmədin 30, böyük oğlu Niyameddinin isə 32 yaşı var.

**- Övladlarınızın həyatınızdakı yeri hardadır?**

- Mənim həyatım onlardan ibarətdir. Həyatımı övladlaşmısız təsəvvür edə bilmirəm. Ömrümün menası, yaşam səbəbim onlardır. Övladlarım mənim üçün müqəddəs varlıqdır. Ümumiyyətlə, mənim üçün ailədən müqəddəs ikinci bir varlıq yoxdur.

**- Öğlanlarınızı istədiyiniz şəkildə böyüdü bilmisiniz-mi?**

- Mən Allahımdan çox razıyam. O övladları mənə veren Allahdır. Uşaq yaşlarından onların təlim-terbiyəsi ilə xanım-məşşələr olub. İş adamı olmuşam, səhər evdən çıxıb axşam gəlmışəm. Evin maddi tələbatını ödəmək üçün bütün günü işləmək məcburiyyətdən qalmışam. Bunun üçün övladlarımıla çox zaman keçirmək imkanım olmayıb. Övladlarımı qarşıma qoyub, yol göstərməmişəm. Onlar evdəki qayda-qanuna riayet edərək böyüyübələr. Bu qayda-qanunu mən də öz ailəmdən götürmüşəm. Təməl insanların doğuldugu ocağından başlayır. Daha sonra cəmiyyətin, məktəbin uşaqların formallaşmasında böyük rol olur. Mən fürsətdən istifadə edib müəllimlərimə minnətdarlığımı bildirirəm.

**- Öğlanlarınızı daha çox dost, yoxsa onlara ata olmusunuz?**